

Bir xatirə

Azərbaycanın süqutuna təqəddüm edən diploması müzakirəsində

27 nisan Azərbaycan xalqının matəm günüdür. Siyahıda bürünmüş bu məşum rəqəmi hər bir azərbaycanlı yaralı qəlbində daşımışdır. Fəqət yalnız bununla iktifa ediləməz. Bu gündü hadisənin HƏQİQİ səbəblərini soyuq-qanlıqla tədqiq və TƏHLİL etmək də lazımdır. Azərbaycanın yenidən rus istilasına düber olmasına aid böyük vəqələr, bu etibarla bizi ciddən əlaqədar edər. Əzcümlə biz mühüm addət edəcəyimiz bir suala məruz qala biliriz:

- Azərbaycan Cümhuriyyətinin bolşeviklər tərəfindən təsdiqi üçün diplomatiq təşəbbüsler vüqu buldu mu?

Əksəriyyən bu sual bizə başqa müsəlman məmləkələrin ricalı tərəfindən sərəniş şəklində veriliyordu. Niti kəim 1921 sənəsində Romada Ankaranın rəsmi müməssili hüzurunda Türkiyə sabiq ricalı-siyasiyəsindən birinin böylə bir sualına məruz qaldım:

- Nədən bolşeviklərlə uyuşmaq istəməzsiniz?

Bu xüsusda bilkassə o zamanlarda bolşeviklərin demokratizmə doğru təkamül etdikləri zəhabində bulunan kəndiləri ilə birləşmək ümidi lərini bəsləyən və Moskvaya qarşı qövr yapan sosialistlərin də hücumlarına məruz qalmışdıq. Digər tərəfdən müttəfiqlər tərəfindən bilsə tanınmış bulunan Baltik hökumətləri doğrudan-doğruya müzakirə təriqi ilə Moskvadan da bilhüquq təsdiqini əldə etmişlərdi.

Nəhayət, 12 qanuni-əvvəl 1920 sənəsində Azərbaycanın etilaf dövlətlərinə bilsə TƏSDİQİ üzərinə general

Denikin ilə hali-hərbdə bulunan Moskva hökuməti bizimlə olan münasibatını təsviyəyə qərar verdi. Moskvanın bu xüsusda nə dərəcəyə qədər hüsniyyət və səmimiyyət bəslədiyini 27 nisan hadisəti bütün vüzuhu ilə göstərdi.

Parisdə bulunduğu zaman Azərbaycanla rəsmi müzakirəyi ehzar məqsədi ilə sovet mürəxxəslərindən birisi tərəfindən dəvət edildim. "Hümanite" qəzetəsinin müəhərrirləri bulunan Kaşen ilə Ropaportdan məzkrə mürəxxəsin hüviyyət və səlahiyyəti haqqında məlumat alıldıqdan sonra kəndisi ilə görüşdüm, görüşdükümüz zaman mürəxxəsin doktor Abramoviç Zalski olduğu anlaşıldı. Rəsmi müzakirənin zirdəki əsaslar üzərinə cərəyan edəcəyini təsbit etdim:

1. Tərəflərin bir-birini təməsi; 2. tərəflərin müsavatı; 3. konfransın Baltik hökumətləri limanlarından birisinə olması; 4. mürəxxəslerin teyini ilə konfrans yerinin sovetlər tərəfindən 28 şubat tarixinə qədər təyin edilməsi.

Aramızda cərəyan etmiş olan mülaqat üzərində çox təvəqqüf etmədən şayani-qeyd bulduğum bir məsələyə təmas edəcəyəm: sovet mürəxxəsi Moskvanın infialını məvcib bir taqım məsələlərde Azərbaycan hökumətini müəتاب tutuyordu və iki məmləkət arasında HİSSİ-münasibat həmcüvarının təsisini naminə bunların təkzibini arzu ediyordu. Bu məsələlərdən birincisi - eti-laf dövlətləri ilə aramızdakı dostane münasibətə aid idi ki, bu dostluğu sovet hökuməti kəndi əleyhində tələqqi ediyordu və bunun üçün də

Denikinə mütəmayil olduğu-muzu və ruslara neft verməməməizi ilax... irəliyə sürüyürdü.

Qərb əmələsi nəzdində bizi mürtəce göstərən bu ittihamlara qarşı HƏQİQƏTƏN DƏ laqeyd qalamazdıq "Deyli Herald" qəzetəsinin müdürü Yoverin bu xüsusda bir sullanı məruz qalmışdım. Haqqımızda işsə olunan HƏQİ-QƏTDƏN ari bu kimi istixbərətə nəhayət vermək məqsədilə məzkrə qəzətəyə 26 qanuni-sanide təqrübən şu bəyanatda bulundum:

"Elan etmiş olduğumuz istiqqlal dəvəli-müəzzəmə tərəfindən təsdiq edildi. Haqqında heç bir xüsumət bəsləmədiyimiz sovet hökumətin-cə də təsdiq olunmamızı bəklərim. Biz onunla siyasi və iqtisadi münasibətin təsisinə amadəyiz. Gərək dəvəli müəzzəmədən biri və gərək sovet hökuməti olsun istiqlaliyyətimizə təerrüz edən hər hankı bir dövlət düşmənidir". Eyni zamanda bu mülaqatda Denikinə ittifaq məsələsinə təmas edərək Rusiyadakı daxili münaribət bitəref qalacağımızı məməfihe bizə qarşı ola biləcək hər hansı bir təcavüzə lazımı müqabilədə bulunacağımızı surəti qətiyyədə bəyan etdim. Bittəb Denikinə qarşı sovet hökuməti ilə də ittifaq edə biləcəyimiz məzvubəhs olamazdı. Nitəkim Çiçərinin hökumətimizə və Gürcüstan hökumətinə göndərilən notasına bu məeldə cavab verilmişdi.

Nəhayət, heyrəmti mucib olan bir sual qarşısında qaldım. Sovet mürəxxəsi bu dəfə də guya İran mürəxxəsləri tərəfindən Moskvada vüqu-

bulan şikayət üzərinə, bizi İran Azərbaycanı haqqında təcavüzkar bir ümidi bəsləməkli ittiham ediyordu. Rus boyunduruğu altından yeni xilas olmuş Azərbaycan haqqında bu kimi şaiyələrin is-naddan başqa bir şey olmadığını sovet mürəxxəsinə söylədim.

Bunun əqəbində Əlimər-dan bəyin rifaqətində təkrar Londraya getdim. Yuverlə görüşdüyüümüz zaman Jores Lansburinin yaxında Moskvadan övdət edəcəyini xəbər alındıq. İngilis əmələ firqə liderlərindən bulunan Lansburri verəcəyi raporla əfkari-ümumiyyəti sovetlər lehine çevirə biliyordu. Bundan bilaistifadə Lansburinini sovetlərə aramızda cərəyan edəcək müzakirətə mütəvəssit olaraq dəvət etmek istədik.

Cünki Lansburinin təvəssütü ilə sovetlərə təklif edəcəyimiz iqtisadi təzminat müqabilində istiqlalımızı tanıcaqlardı. Əks təqdirdə, Lansburini qayıb etməklə bərabər məzəlum millətlərin hamisi deyə taqındıqları maskanın üzlərində düşəyəci mühəqqəqdi.

Lansburri ilə "Deyli Herald" idarəxanəsində görüşdük. Təmasımız nəticəsində haqqımızda uydurulan xəbərlərin tamamilə əfsanədən ibarət olduğu ilə Moskva ilə uyuşmağa hazır olduğunuza qənaeti-kamile gətirən Lansburri təvəssütü qəbul etdi. Bu təmasdan sonra Baltik hökumətləri kimi bizi də Moskva ilə doğrudan-doğruya müzakirətə girişməyə qəti surətdə qərar verdik.

Fəqət şu sıradə yəni ni-san ayının sonlarında Sanremoda əqd ediləcək konfrans-

da bilhüquq təsdiqimizi istehsalə çalışdıq ki, bu da sovetlərə başlayacağımız müzakirətə müvəffəqiyyətimizi TƏSHİL edə bilirdi. Məəttə-əssüf bu konfransda ayrıca bir bƏHS təşkil edən bəzi səbəblərdən dolayı Mavərəyi-Qafqaz hökumətləri bilhüquq təsdiq edilmədi və biz Paris yolunda ikən rus ordu-larının Azərbaycana soxulduqlarını xəbər alındıq. Böyləcə ruslər bizimlə uyuşmaq üçün bir əllərini uzadırıken digər əllərində bıçaqlarını arxaşlarında gizlətmışlardı. Şübhəsiz ki, onlar müzakirətə təklif etdikləri zaman bir qayə istehdaf ediyorlardı ki, bu da bizi Denikin ordusu ilə müharibəyə tutuşdurmaq və zəif düşürdükdən sonra da qolayca xırpalamaqdan ibarət idi. Nitəkim Şimali Qafqasiyalar işbu siyasetin qurbanı olmuşlardır.

Şu surətlə sovet imperia-lizminin qurbanı olan Azərbaycan "xilaskar" fəaliyyətlərində halə bərdəvəm olan rus bolşeviklərinin "Şərq millətlərin xilaslarının" klassik bir misalını təşkil etməkdərdir.

Ə.SHEYXÜLİSLAMZADƏ

Qeyd: Əkbər ağa Şeyxü-lislamzadə (1891 İrəvan - 1961 Paris) Zaqqafqaziya Seyminin müsəlman fraksiyasının, Azərbaycan Milli Şurası və Azərbaycan Parlamentinin üzvü. Hümmətçi-sozialist (menşevik), Paris Sülh Konfransına (1919-1920) göndərilən Azərbaycan nümayəndə heyətinin fəal üzvü.

P.S. Məqaləni redaksiyaya professor Şirməmməd Hüseynov təqdim edib.